

"Xalqın sonsuz rəğbatı" medalını da qəbul edərsənmi, Nicat?

...Onlar şir ürəyi yeməyib. Şirin özüdürler. Bu cəsarət nədirsa, başqa cəsarətdir. Hamı Vətən uğrunda ölümü gözə alan bu adamlar qədər igid hesab edir özünü. Realliq elə deyil. Ölümle üz- üzə dayananda aydın olur hər şey. Bütün sevdiklərini gerida qoyacaq qədər cəsarətlisənmı?

Görünür, Nicat Qasızmazadə özüne bu suali verməyib. Sonunu düşünən qəhraman olmaz düşüncəsi ilə şəhadət zirvəsinə qovuşub. İslam dünyasında namaz qılarken canını tapşırın insanları müqəddəs hesab edirlər. Bizim üçün də Vətənin bütövlüyü uğrunda canından keçən hər bir gənc müqəddəsdir, ölümsüzdür. Şuşa bizim qibləmizdir. Nicat Şuşanı azad edib, özü də orada şəhid adını qazanıb.



Şəhid evlərinin hamısı bir-birinə benzəyir. Uzaqdan baxanda anlaşılmaz olur, şəhid evidir bura. Bu qədər böyük ürəye sahib adamlar, balaca-balaca evlərdə doğulub, böyüyür. Kim bilir, belə də Nicatın anası da bir çox ana kimi Nicatı evləndirəndə evini üreyince təmir etdirəcəkdi?

İndi ən dəyərli varlığını torpağa tapşırın ana, sərəylarda yaşasa nə fayda?

Qapıdan içəri addım atanda divarda gənc bir oğul şəkli görürsən. Dərin-dən köks ötürürsən. Sizi bilmirəm amma man baxa bilmirəm heç bir şəhid anasının üzüna. Utanıram. Çünkü ona borcluyam, ona borcluyuq....

Kim deyir ki, mücerred hissənin səsi olmur? Çarasızlıyın səsi var. Saal səsi. Həz zamanı xoşbəxt ailələrdə saat əqreblərinin səsi eşidilmiş. Çarasız anlarda eşidilir bu səs. Ən çox da artıq deməyə söz tapmayında. Şəhid atası düşən evlərdə eşidilən səslerdəndi bu...

Sonra içimizdən neçə nəfər Mübarizi tanır? Hamımız. Bəs onu özüne örnek alacaq o şəhid olanda hərbçi olmaq istəyəcək qədər sevirikmi bu Vətəni?

Nicat sevirdi. 20 yaşı bu igid ölümündən sonra beş medalla təltif olunub. "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cesur döyüşçü" medalları...

Həmvətənlərin tərəfindən "Xalqın sonsuz rəğbatı" medalını da qəbul edərsənmi, Nicat?

Yaşça bir çoxlarımızdan balaca olan oğullardan həyat dərsi alıq. Atası Höccət Qasızməzadə deyir ki, "Nicat şahidlərimizlə qürur duyur, onlar kimi olmaq istayırdı. Eva gələndə çox sevinmişdik. Sevincimiz uzun çəkmədi. Məkanın cənnət olsun, övladım"

Valideyn üçün övladına rəhmət oxumaq nə qədər çətindir, İlahi...

Ancaq şəhid ailələri daha məğrur, daha dözümlü olur. Övladları xalq tərəfindən sevılır, övladları ömürlərinin sonuna qədər onlara baş ucalığı getirir.

Nicat Qasızməzadə mühəharibənin bitməsindən bir neçə saat əvvəl ürəyindən qalpa yarası alaraq, həqiqətə qovuşub. Onun qəlbine dəyən qəlpenin parçaları onun həkayəsini oxuduqca, bir-bir hər birimizin ürəyini yaralayır.

Nicatın və onun timsalında bütün şəhidlərin qarşısında baş eyririk.

Şəhid anaları üçün Vətən indi yüz qat, min qat daha dəyəridir. Çünkü o torpağın altında canlananlardan da dəyərli oğulları yarılır.

Ümid edirəm, bundan sonra xalqımız üçün hər şey yaxşı olacaq. Axı hər bir ana ocağında "Vağzalı" səsi eşitmək isteyir, çarasızlıyın səsini yox...